



## İNKAREDİLMƏZ İNKAR


(Azər Turanın "XX əsr – Fəryadın metafizikası" kitabı haqqında düşüncələr)

Mənə elə gəlir ki, bu dünyada mütləq həqiqət elə də çox deyil, müəyyən qədərdir. Hətta mən deyərdim ki, bu dünyadanın ən böyük gerçəkliliyi olan bəşər övladı da mütləq deyil. Bəşər övladından bu dünyaya qalan yeganə həqiqət – yalnız onun bütün hallarda mütləqliyə can atmasıdır, o reallığı bir yaşam kimi yaşamaq istəməsidir. Fikrimcə, yaşadığımız dünyadanın ən böyük həqiqətlərindən biri və bəlkə də, ən birincisi, bu dünyada çox şeylərin mütləq olmasına müünbit şərait yaratmayan inkar anlayışının hər bir məkanda mövcud olmasıdır. Bu dünyadanın ən böyük reallığı inkardır, inkar bu dünyadanın simvoludur. Tanınmış düşüncə adəmi, ədəbiyyatşunas Azər Turanın "XX əsr – Fəryadın metafizikası" kitabı bu mənəni ifadə edən yazılarla, esselərlə zəngindir. Mən belə düşünürəm ki, Azər Turan kitabında məhz bu böyük məqamı diqqət mərkəzinə çəkib, mütləq inkarı inkar etməkdən ötrü həmin esseləri yazıb, böyük bir yaradıcı missiyaya iddia edib (bu iddiyanı da gerçəkləşdirib).

Azər Turan həmin esse toplusunda bir tənqidçi kimi deyil, əsl düşüncə adəmi və ədəbiyyatşunas kimi mövqə sərgiləyib, esselərdə "tənqidçi" anlamından tamamilə kənarlaşaraq yazdığı mətnə fərqli və orijinal bir münasibət ortaya çıxarıb. Kitaba çox məzmunlu və intellektual giriş və ya ön söz yazan düşüncə adəmi Elnarə xanım Akimova esselərə yüksək mənada yanaşib, fərqləri, kitabda deyilənləri və deyilmək istənilənləri maraqlı,

professional bir şəkildə qruplaşdırıb. Məncə, Elnarə xanım kitabın mahiyyətini və bədii mənasını, bədii məziyyətini yaxşı sezdiyindən Azər Turanın qələmindən çıxan yazıları, esseləri yüksək səviyyədə dəyərləndirib. Akimova giriş sözündə nə artıq, nə də ki lazımsız, bədii mətnə xələl gətirən heç bir şeyin məzmuna, mahiyyətə çevrilmesinə imkan yaratmayıb. Azər Turanın qələminə bələd olduğumdan əvvəlcədən bildirim ki, o, heç nəyə ötəri münasibət bəsləmir, nəyə müraciət edirsə, həmin yazıya, mətnə həssas münasibət sərgiləyir. Azərbaycan ədəbiyyatında bədii mətnlərə geniş mənada müraciət edən çox elə qələm sahibi görməmişəm. Həmin yazarların yazılarında bütövlüyün olmamasının reallıqlarını hiss etmişəm. Çox güman ki, bu, o cür yolda olan həmin ədəbiyyatşunasların hələ də sovet anlamanın təfəkkürümüzdə yaratdığı məhdudluqdan qopmasından, yüksək təfəkkürə malik olmamasından irəli gəlir. Deyərdim ki, Azər Turan ilk yazılarından etibarən sovet təfəkkür tərzində qopmuş bir qələm sahibidir. Bəlkə də, elə bu cəhətinə görə o hər hansı bir yazı yazanda araşdırıldığı, incələdiyi mətnə dünya ədəbiyyatı kontekstində yanaşır və bu cür yazınlarda indiki dövr yazarlarımızın və həmçinin ötən yüzilliyin əvvəllərində olan yazarlarımızın bədii mətnlərinə, yazılarına o bucaq prizmasından münasibət göstərir. Düzünü qeyd edim ki, onun kitabda toplanmış esselərində yeni ədəbi faktların ortaya çıxarılması və həmin ger-

çəkiliyə dünya ədəbiyyatı konteksində münasibət göstərməsi təqdır etdiyim bir ədəbi addımdır. Bizim ədəbiyyatşunaslarımız öyrənib ki, hansısa Avropa və ya Amerika yazarısının bir romanını oxuyaq, o barədə böyük bir məqalə yazaq və bu manevr bucağında da hansısa Azərbaycan yaziçisininmi, şairininmi, düşüncə adaminınmı yazardıqlarına, yaratdıqlarına müraciət etməyək. Bəlkə də, kimsə deyər ki, indiyə kimi bizdə elə mətnlər yaradılmayıb, elə bir ədəbi fakt rast gəlinməyib. Mən qətiyyən belə deməzdim, bizdə elə məntlər, elə yazarlar yetərincədir və bizlər həmin mətnləri dünyada düzgün təbliğ etməyi öyrənməliyik, o ədəbi nümunələrimizə sahib çıxmaliyiq, indiki halda bizim ədəbiyyatşunaslarımız bunu öyrənməlidilər, nəhayət ki, məhdud düşüncə tərzindən qopmalıdır. "XX əsr – Fəryadın metafizikası" kitabında diqqəti cəlb edən bir esse var. O esseinin adı "Ceyms Coys və Əli bəy Hüseynzadə"dır. Həmin essedə Ceyms Coysun məşhur "Uliss" və Əli bəy Hüseynzadənin "Siyasəti-fürsət" yazısı araşdırılır və bu araşdırmadan məlum olur ki, Əli bəy Hüseynzadə "Siyasəti-fürsət" Ceyms Coysun "Ullis" romanından düz on iki il önce yazıb və çap etdirib. Azər Turan hər iki mətni müqayisəli araşdırarkən məlum olur ki, Hüseynzadənin "Siyasəti-fürsət" i səviyyəsinə və hansısa cəhətinə görə heç də Ceyms Coysun "Uliss" romanından geri deyil, əksinə, bir sıra bədii parametrlərinə görə ondan üstündür. Sadəcə olaraq, geniş təfəkkürə malik olub müqayisə apar malisan, Azər Turanın ədəbiyyatımızda istisna təşkil edən bu cəhəti mühüm və xüsusi yanaşmaya layiq olan cəhətdir. Mən tamamilə onunla razıyam və Azərbaycan ədəbi nümunələrinin dünya ədəbiyyatı konteksində incələnməsinin, araşdırılmasının tərafdarıyam. Mütləq mənada deyirəm ki, artıq Azərbaycan ədəbiyyatında çox ciddi nəşr, poeziya nümunələrinin olduğu ilə razılaşmaq lazımdır, hər bir ədəbiyyatşunas və düşüncə adamı bu məqamı mütləq nəzərində saxlamalıdır. İsa Muğannanın, Anarın, Elçinin, Sabir Əhmədlinin, Çingiz Hüseynovun, Rüstəm İbrahimbəyovun, Çingiz Abdullayevin, Seyran Səxavətin romanlarına çox qayğılı bir tərzdə münasibət göstərmək lazımdır və bu münasibət digər ədəbi nəsildən olan yazarlarımıza yazdıgı yazırlara da aid edilməlidir... İsa Hüseynovun "Məhsər", "İdeal" ro-



manları, Anarın "Ağ liman" povesti, "Yaxşı padşahın nağılı" və sair yazıları, Sabir Əhmədlinin "Toğana", "Yaşıl teatr", "Yasamal gölündə qayıqlar üzürdü" və sair romanları, Elçinin, Çingiz Hüseynovun, Yusif Səmədoğlu'nun, Rüstəm İbrahimbəyovun, Çingiz Abdullayevin, Seyran Səxavətin bir sıra roman və povestləri belə bədii mətnlərdəndir. Bu və digər nəsildən olan yazarlarımıza yaratdığı nəşr nümunələri və həmçinin Azərbaycan ədəbiyyatına keçən yüzilliyinin sonunda gəlmiş yaziçi və şairlərin yazıları hər bir ədəbiyyatşunasına imkan və əsas yaradır ki, onlar həmin yazarların yaradıcılığını dünya ədəbiyyatı konteksində incələsinlər, araşdırınsınlar... Bir nüansı da sizə bildirim ki, bu məqam artıq intellektual çevrədə də qəbul edilməkdədir. Azər Turanın bir çox esseləri mahiyət və bədii səviyyəsinə görə Avropa ədəbiyyatının indiki dövründə mövcud olan, məşhur fransız yaziçisi və esseisti Mişel Uelbekin esseləri ilə müqayisə edilməyə laiyqidir. Bildiyiniz kimi, Mişel Uelbek əsasən utopik romanları və esseləri ilə məşhurdur. Düzdür, onu bir utopik romanına görə müsəlman dünyasına antisimpatiyası olan şəxs kimi dəyərləndirirlər, belə tanıdlırlar, guya o, düşüncə tərzinə görə konservatorudur. Məncə, qətiyyən belə deyil. Yازılarda xristian dünyasındaki demoqrafik, mənəvi tənəzzül məsələlərini araşdırması və bu araşdırmları apararkən müsəlman obrazından istifadə etməsi ona belə bir münasibət yaradıb, sadəcə olaraq, o, həmin romanında hər şeyi düz görüb və yazıb, yəni artıq o xristian dünyasının demoqrafik və mənəvi tənəzzülini görür, bundan yazır. Həm ədəbiyyat, həm də elm sahəsində nüfuzlu Nobel mükafatının iki türkə təqdim edilməsi, Böyük Britaniyanın baş nazirinin türk mən-

şeli olması, Amerikada iki müselman qadının konqresmen seçilməsi və türk, islam dünyasından yetərincə güclü yazarların meydana çıxmazı, o yazarların dünyaca məşhur olması Uelbekin narahatlığının ciddi olmasını göstərir. Sadəcə olaraq, o, bu məsələni bir yazıçı kimi gündəmə gətirib ki, başqları da bu məqamın ciddiliyini qəbul etsin, bununla belə, deyim ki, onun esselərində hansıa irqə mənsub olmaq məsələsi diqqət mərkəzinə çəkilməyib, o, esselərində yalnız mənəvi məsələlərlə əlaqəli araştırma aparır. Azər Turan da türklüyü ilə qürur duyan bir yazardır. Mişel Uelbeklə onun yazıları arasında çox fikir ortaqlığı var. Mişel Uelbek hər bir yazısını xristian təfəkküründən, təxəyyülündən keçirərək yazır, Azər Turan da əksər esselərini türkçülüyü libe-rəl dəyərlərinin təfəkküründən, təxəyyülündən keçirərək yazır. Bununla belə, bu iki yazar hər bir halda varlıqlarını hifz etməyi bacarırlar, inandıqlarında ifrata varmırlar, yəni yazılarında ideolo-giyani mütləqliyə çevirmirlər. Azər Turanın “XX əsr – Fəryadın metafizikası” kitabındaki esselər-də sosial mahiyyətli heç bir gerçəklilik mövcud deyil, əgər hansıa essedə sosial yönümlü bir anlam varsa, o da birbaşa qlobal reallığın ifadəsidir. Mişel Uelbekin də esselərində hər hansı sosial yönümlü bir məqama rast gəlinəndə həmin anlam mütləq sonda qlobal bir mövcudluq predmetini ifadə edilməyə yönəldilir. Azər Turanın essellə-rində türkçülüyü mahiyyətinin bədii tərəfləri dərin incələmədən keçirilir və həmin incələmədə də türkçülüyü ideoloji tərəfləri deyil, məhz dünyəvi tərəfləri diqqət mərkəzinə çəkilir. Mişel Uelbekin yazılarında da xristianlığın ən adı və dünyəvi tərəfləri haqqında söhbət gedərkən bu dünyəvilik prinsipləri mövcudluğunu qoruyur, o, esselərində oxuculara aqressivliyi deyil, dünyəviliyi təlqin edir, məncə, dünyadakı bütün yazarlar dinə və ideoloji məqamlara bu prinsiplərlə yanaşsa, o halda yaşadığımız dünyada hansıa dinlərin mənfi mənadakı qarşılaşmasını, qarşıdurmasını deyil, qarşılıqlı çulgalışmasını, qarşılıqlı dözümlülüyü-nü görərik, yəni hər bir halda bəşər övladlarının yaxşı mənadakı mütləqliyinin qlobal nəticəsinin gerçəkləyini yaşamış olarıq. Azər Turanın esselə-rində (mədəniyyətlərin inkarının) inkarı mütləqdir, o, bəşər övladının inkarını hansıa mövcudluq üslundə görmür, göstərir ki, əslində ən böyük da-

ğıdıcı anlayışda da bəşəri anlam tapmaq olar, bundan ötrü hər bir bədii və yaşam anlamında inkarın mənfi tərəfini sezməklə bərabər, fövqəlkultun mütləqliyini görmək lazımdır. Axı hər bir inkarın fövqündə də bir inkar durur, yəni inkarın elə tə-rəfləri var ki, o nüansların fərqliliyi fövqəlyasa-mın prinsiplərinə əsaslanır, təəssüf ki, hələ də bu dünyada dünyəviliyi həmişəlik təmin edən fəlsəfi sistem tapılmayıb, yaxud hələ ki, elə bir fikir və düşüncə tərzinin təməlləri ortada görünmür (Sufilikdə belə prinsiplərdən danışılır və məncə, dünyada mütləq bir yaşamı təmin etmək baxımdan o fəlsəfi sistemdən çox yaxşı şeylər mənim-səmək olar). Azər Turanın “XX əsr – Fəryadın metafizikası” kitabında toplanmış bir çox esselər-də cəmiyyətimizdə, ədəbiyyatımızda bir sıra mə-sələlərə məsuliyyətli münasibət var. Nə yazırsa və nədən yazırsa, o mətndə Azər Turan nəfəsi, üslubu və fikirləri var. Ədəbiyyatda elə yazarlar var ki, o bir müddət öncə yazılmış fikrini sonradan yazdığı yazıda inkar edir, yəni o dəyişkən, olduq-ca ziddiyyətli bir mövqe sərgiləyir, Azər Turan elə müəlliflərdən deyil, o əvvəlcə nə yazırsa, həmin fikrinin üstündən xətt çəkmir, əksinə, həmin şe-yin, yəni mövzunun heç kimə görünməyən tərəf-lərini araşdırır ədəbiyyata və düşüncə dünyamıza gətirir. Ədəbiyyatda ziddiyyət məsələsi vacibdir, bunu mən də inkar etmirəm. Azər Turanda da bu cür ziddiyyətli məqamlar mövcuddur, bununla bə-həm, o, həmin ziddiyyətləri yazılarında elə bir üsulda gerçəkləşdirir ki, həmin mühüm ziddiyyət nəyinsə, hansıa fikrin mahiyyətinin açılmamasına səbəb olmur, əksinə, onun yazılarındakı, esse-lərindəki hər bir ziddiyət hansıa bir fikrin aydınlaşmasına gətirib çıxarır. Məsələn, Azər Turanın mənim çox bəyəndiyim bir essesinə diqqət yetirək, həmin essedə söhbət modern, anlayışı ilə modernizm anamlarının həm hərfi, həm də fikri fərqindən gedir, o həmin ifadələri eyni məkanda qarşı-qarşıya gətirərək, gerçəkliliklərin məqamını açıqlayır. Onun Azərbaycan ədəbiyyatındaki ye-rindən danışır və həmin məqamın Azərbaycana gəlişini Əli bəy Hüseynzadənin adı ilə bağlayır. Həm də qeyd edir ki, “Türk şeirində modernizm XX yüzilliyin iyirminci illərində etibarən gənc Nəcib Fazılın yaradıcılığı ilə gəlisməyə başlayır”. Gördüyünüz kimi, Azər Turan heç nəyə dar çərçivədə maraq göstərmir, nəyi yazırsa-yazsın,

toxunduğu məsələlərə türk dünyası daxilində, dünya ədəbi fikrinin müstəvisində münasibət sərgiləyir, yəni ədəbi mətnlərin hamısını müqayisəli bir formada oxucuya təqdim edir, sezilməyən fərqi göstərir. Oxucusuna təlqin edir ki, əgər bir qədər dərindən düşünsək, görərik ki, bizim və həmçinin dünyanın mövcudluğunu bir-birimizə münasibətdən çox asılıdır, bizlər birmənalı formada bir-birimizi inkar etməkdən çəkinməliyik. Ən əsası da, bir-birimizə layiq olan məxsusiliyi yaşamalıyıq. O halda hər şey bütün məkanlarda eyni bir tərzdə və müxtəlif formlarda məzmunumuza çevrilə bilər, bizim dünyaya baxış formamızı müəyyənləşdirir. Müəllif modernlə modernizm anlayışlarının fərqini araşdırarkən onun Azərbaycan və türk dünyasındaki yerini, zamanını müəyyənləşdirir, belə bir fikri qeyd edir ki, əslində modern və modernizm anlayışı fəlsəfi məzmunda bir ədəbi, zaman tərzi kimi qavranmalıdır...

Azər Turanın bir çox esselərinin türk dünyası ilə əlaqəsi inkaredilməzdır, onun hər bir essesində türk dünyası ilə əlaqəsi olan hansısa fikrə və yaxud ədəbi faktə rast gəlirik, bu esselərin prinsipləri geniş anlamın üzərində gerçəkləşdirilir, hər bir ədəbi rakursa həm türk dünyasının, həm də dünyanın ədəbi sistemləri üzərində münasibət bildirir. Müəllif esselərində inkarçılığa da şərait yaradır ki, həmin inkarın mahiyyəti hansısa cılız bir fikrə əsaslanmasın, yəni inkar anlayışının reallığı o anamları inkar edərkən həmin anamlar və anlayışlar hansısa mənasızlığın predmeti olmasın, o, bütün hallarda yaşamının fövqəlliyyində məkanlaşın. Azər Turan türkçülüyü bir mütləq kimi seçməsinə baxmayaraq, o ətrafda söhbət apararkən məhşur fransız şairi Şarl Bodlerin poeziyasına da müraciət edir, onun dövründəki “izmi” araşdırarkən müasir dünya ədəbiyyatının mistik bir çevrəyə meyillənməsini də diqqətindən kənar da saxlamır, həmin məqamı bir gerçəklik kimi yaşayaraq, fəlsəfi fikirlərlə düşüncələrini əsaslandırır. Müəllif mistik ədəbiyyat anlayışına müraciət edərkən belə bir mühüm məqamı önə çəkir ki, əslində mistik yaşam və ya mistika anlayışı fiziki anlam kimi bu dünyanın əsas yaşam anlamından biridir, sadəcə olaraq, bizlərin inkişafı əvvəlcədən, bəlkə də, düşünülmədən fiziki reallığın prinsipləri əsasında qurulduğundan biz har-

dasa mistika anlamına yad münasibət bəsləyirik. Belə zənn edirik ki, əgər biz bu dünyadakı yaşayışımızda yalnız mistika anlayışına meyl etsək, o halda çox yanlış bir səmtə gedəcəyik, mənəvi inkişaf tempindən kənarlaşacaqıq... Azər Turan göstərir ki, bu, qətiyyən belə deyil, əgər bizlər yaşayışımızda mistika anlayışının mahiyyətinə varsaq, ola bilər ki, biz həmin reallığı öyrənməklə böyük, həmçinin çox mükəmməl bir yaşayışın əsaslarını öyrənmiş olarıq. Əgər bizlər mistika anlayışına bu cür münasibət göstərsək, ömrümüzə rəngarənglik, ən əsası da, mükəmməllik gətirərik. Məncə, “XX əsr – Fəryadın metafizikası” kitabında toplanmış esselərin bir mənası da belədir ki, əgər biz bir yaşam gerçəkliyi kimi fiziki gerçəkliyi seçmişiksə və bu reallıqda kifayət qədər vaxt keçsə də, istədiyimiz inkişafı görmürükəsə, onda niyə bu cür aşkar fərqli nəticəsini görmək istəmirik? Bu kitabda bütün bunların cavabı, yəni dünyanın o, cür axardan aralanması məsələsi onun poeziyaya aid olan esselərində daha çox qabardılır, o türk dünyasının poeziyasının incəliklərinə bələddir və bu bilgi Nazim Hikmətin, Orxan Vəlinin, Cemal Süreyanın, Cahid Sıtkı Tarancının yaradıcılığına münasibətdə özünü daha çox göstərir. Müəllif həmin şairlərin yaradıcılığına müraciət edərkən onların yaşadığı dövrü, o zamankı mənəvi ab-havanı elə ustalıqla təsvir edir ki, istər-istəməz varlığını o vaxtin içində hiss edir-sən, o dövrdə yaranmış güclü və nəhəng poeziyanın mütləq mənada sənin olduğuna inanırsan. Bir məqamı da qeyd edim ki, Azər Turan “İki Çingiz” essesində Çingiz Aytmatovun və Çingiz Dağçının yaradıcılığını incəliyərkən həmin yazarların mövcudluq və yaşam prinsiplərini professionallıqla əsaslandırır.

Kitabda təqdim edilmiş “İslamda Modernizə” essesi də olduqca dəqiqliklə işlənilib, həmin essedə istədiyin ədəbi prinsiplərin təsnifatı ustalıqla sıralanıb ki, esseni oxuyarkən həm mənəvi, həm ruhi baxımdan varlığının bütövləşməsini Allahın yaratdığı mükəmməl reallılarda hiss edir-sən. Azər Turanın “XX əsr – Fəryadın metafizikası” kitabındaki esselər bir-birini həm məzmunca, həm də mahiyyətcə tamamlayır. Müəllif bu kitabda nə istəyirsə, onu deməyi bacarıb...

**İbrahim İBRAHİMLİ**